



Lev Kolodnî

ONLAR TƏKCƏ ŞAİR DEYİLDİLƏR

YEVGENİ YEVTUŞENKO və ANDREY VOZNESENSKİ

Taqansk təpələrinin sonundakı çoxmərtəbəli ev Tvardovski (Aleksandr Trifonoviç Tvardovski, 1910-1971. Rus şairi və yazıçısı - X.N.) ilə bərabər, həm də onun oğlu yaşındakı başqa şairlərə də sığınacaq olmuşdu. Bəli, mən Voznesenki (Andrey Voznesenski, 1933-2010 - X.N.) ilə Yevtuşenkonu (Yevgeni Yevtuşenko, 1932-2017-X.N.) nəzərdə tuturam. Onların ulduzu Stalinin ölümündən sonra parladı. Şeirlərini stadionlarda, meydanlarda, ağzına kimi dolu zallarda - gurultulu alqışların sədaları altında oxuyurdular. Əsərləri qəzet və jurnallarda dərc edilir, bütün dünyada tərcümə olunur, prezidentlər və nazirlər tərəfindən qəbul edilirdilər.

Nə Blok, nə də Yesenin buna bənzər hadisə ilə qarşılaşmamışdır. Mayakovski Stalinin Siyasi Büroda onun şeirləri haqqında məruzə edəcəyini ümidsizcə xəyal edirdi. Lakin tamaşaçılar onu zalda fitə basırdılar. Yubiley sərgisindən sonrakı uğursuzluqdan sonra isə dövlətdən qarşılıq görmədiyi üçün özünü güllələdi. Həmin dövlət Mandelştami

düşərgədə çürütmiş, Svetayeva üçün çıxış yolunu ilgəkdə görmüşdü, Axmatova ilə Pasternakı isə zəhərləmişdi.

Şöhrəti mikrofon qazandırmışdı. Mikrofonlar sayəsində şairlər istər Lujniki stadiyonunda, istərsə də Mayakovskinin abidəsi önündə 14 min tamaşaçı üçün şeirlərini əzbərdən oxuyurdular. (Heç bir halda dərc edilməyən Bulat və Visotskiyə də maqnitofonlar kömək edirdi).

XX əsrin bir çox şairləri istedadla ön plana çəkilməyiblər. Voznesenki ilə Yevtuşenko da görünməmiş məşhurluğu qeyri-adi istedadları sayəsində deyil, ictimai gözləntinin bu gün ingilis dilində "meynstrim" adlandırdıqları güc sahəsinə digərlərindən daha artıq düşmələri sayəsində əldə etmişdilər. Bu kimi "bəxti gətirmələr" olmadıqda isə yaradıcılıq faciələri baş verir.

(Şəxsi təcrübəmdən nümunə göstərmək istərdim. Mən 1984-cü ildən başlayaraq eyni vaxtda 2 kitab yazırdım. Cuna, Ninel Kulagina və başqa ekstrasenslərlə bağlı sırlı təcrübələr

haqqındakı kitabımın nə zamansa çap ediləcəyi ümidi ilə yaşayırdım, lakin kitab SSRİ-nin Elmlər akademiyasının institutunda masa üzərində qalmışdı. Digər kitab isə Mixail Şoloxovun "Sakit Don" əsərinin Moskvada tapdığım əlyazmaları haqqında idi, elə bilirdim ki, onu əlimdən sevinərək götürəcəklər. Soljenitsin Sovet İttifaqında və Qərbdə yaşadığı zaman romanın plagiat olduğunu sübut etmək üçün xeyli güc sərf etmişdi. Aleksandr İsayeviçin izi ilə getdikdə başqasının deyil, məhz Şoloxovun şəxsən yazdığı 600-dən artıq qaralama və ağlama Sovkp MK-nin üzvünün – SSRİ Ali Sovetinin deputatının müəllifliyini qeyd-şərtsiz sübut edirdi. Sonra "Yenidən-qurma" baş verdi, SSRİ əzablar içərisində boğuldı. Ekstrasenslər haqqında əvvəllər qadağan olunmuş kitabı MK-nin uzun illər ekstrasenslər, telepatiya və telekinez haqqında ədəbiyyata qadağa tətbiq edən nəşriyyatı – "Politizdat" (Siyasi ədəbiyyat nəşriyyatı – X.N.) 200 min tirajla buraxdı. Mənim heç cür gözləmədiyim halda nəşriyyat özü kitabın çapını, əvəzdində isə yüksək məbləğdə qonorar ödəməyi təklif etdi. Kommunist-müəllifin SSRİ-nin bütün yüksək titul və mükafatlarına

layiq görülmüş "Sakit Don" əsərinin əlyazmaları haqqındakı kitabımı isə, redaktor kollegiyasında uzun illər Mixail Şoloxovun üzv olduğu "Noviy mir" də daxil olmaqla Moskvada yenidən yaradılmış heç bir nəşriyyat, dövrünü dəyişmiş heç bir qalın jurnal qəbul etmədi.

Şoloxovdan ölümündən sonra qisas alırdılar. Nəhayət 10 il sonra, 1995-ci ildə yeni yaradılmış nəşriyyatda "Sakit don"un əlyazmaları haqqındakı kitabı buraxmaq mümkün oldu. Kitab heç bir resenziyaya layiq görülmədi, tələbat olmadı. Satış üçün rəfə yerləşdiridiyim beş ədəd kitabın bir il ərzində bircə nüsxəsi də satılmadı).

"Gurultulu alqışlar" günündə rəhbərliyin gözləmədiyi uğurdan sonra stadionlarda xoşbəxtləri ictimai zərbəyə məruz qoydular. Amma partiya Xruşov və Brejnev'in dövründə o qədər də sərt cəzalandırırmır, çox vaxt isə əfv edirdi. Bu cür bağışlanmalara hökumət xəzinəsi hesabına xaricə getmək, xüsusi seçilmişlər üçün isə çoxmərtəbəli binada mənzil daxil idi. Beləliklə, Voznesenski və Yevtuşenko SSRİ xalq artistlərinin, Stalin mükafatı laureatlarının, hərbçilərin və böyük sədrlərin qonşularına çevrildilər.





* * *

"Yevtuşenko Qalina ilə boşanana qədər bizim binada yaşadı. Qadın indi də həmin mənzildə yaşayır" – köhnə sakinlər deyirdi. Kotelni sahilindəki çoxmərtəbəli ev barədə "Canavar pasportu" memuarlarının müəllifi bircə dəfə də xatırlamır. Daha dəqiq arayışı mən binanın rəhbərliyindən əldə etdim. Yevgeni Aleksandroviç Yevtuşenko 10.02.1969-cu ildən 12.01.1979-cu ilə qədər sözügedən mənzildə kirayəçi hesab edilib. Daha doğrusu 10 il. Həmin illərdə Leninin şərəfinə "Kazan universiteti"ni yazmış, "İntim lirika" toplusu işiq üzü görmüşdür. Onun "Babiy yar" poemasından təsirlənən Şostakoviç 13-cü simfoniyasını bəstələmiş, əsər triumfla ifa edilmişdi.

Yevtuşenko yeni evə köçməzdən əvvəl Brejnevə tankların Çexoslovakiyaya girməsinin əleyhinə etiraz bildirməsi barədə teleqram göndərmişdi. Amma bunun ona ziyanı dəymədi.

...Qələbə ilində Jenya atasının doğma bacısından təsadüfən düşərgələr, güllələnmələr, "Stalinin qatil olması" barədə öyrənir.

Amma həmin kəşf oğlanın dünyagörüşünə təsir göstərmir. O, dərhal başa düşür ki, şeirlərdə Stalin, inqilab, partiya və fəhlə sinfi haqqında sətirlər mütləq şəkildə yer almalıdır. Elə bu səbəbdən də birinci toplu "təbil şeirləri" ilə dolu idi.

Bir gün tələbələrin əhatəsində olarkən Yevtuşenko Yunna Moritsin: "İnqilab gəbərdi, onun meyiti isə üfunət qoxuyur" dediyini eşidir. "Komsomol ilahəsi" Bella Axmadulina isə acıqlı tərzdə cavab verir: "Sənə ayıb olsun. İnqilab ölməyib. İnqilab xəstələnib. İnqilaba kömək etmək lazımdı". Bu arzu ilə də birinci arvadı gözəl Bella Yevtuşenkonun həyatına daxil oldu. Onları poeziya gecələrində bir yerdə görürdülər. O zaman Moskvada natiq funksiyasını icra edən şairlər siyasi mitinqlərdə mühüm rol oynayırdılar.

Puşkinin vəfatından sonra Rusiyada tanınmayan Lermontov əl-əl gəzən "Şairin ölümünə" şeiri ilə məşhurlaşır. Həmin şeirə görə çar onu Qafqaza göndərir. Stalinin ölümündən sonra da Yevtuşenkonun adı iki dəfə ucaldı. İlk dəfə "Babiy yar" poeması, ikinci dəfə isə "Stalinin varisləri" şeiri ilə. Onu

hökmdar Xruşovun icazəsi ilə çap edildilər. Hərbi təyyarə ilə Qafqazdan Moskvaya aparırdılar. Şeirlərini 72 dilə tərcümə etmişdilər. Şeirlər "Pravda"nın səhifələrində partiya MK-nin qərarlarına bənzəyirdi. Ona görə də Yevtuşenko: "Rusiyada şair təkcə şair deyildir" deyə bilirdi. O, həmin zamanlar yorulmadan "gələcək naminə" daha doğrusu? kommunizm, sülh uğrunda mübarizə aparır, kumiri Mayakovski kimi "qorlan və başçı" ya (Qorlan - yüksək səs sahibi - X.N) bənzəyirdi.

Çoxmərtəbəli evə köçməzdən əvvəl Yevtuşenko əvvəllər Meşanski sonralar isə dördüncü Meşanski adlanan küçədə, 7 sayılı ikimərtəbəli taxta evdə, 2 nömrəli mənzildə anası, bacısı və nənəsi ilə birlikdə yaşayırdı. Atası geoloq, şair Aleksandr Qaqnusun iş səbəbindən gedib çıxdığı Sibirdə, Qış stansiyasında doğulan Jenya Moskvaya kökdən bağlı olaraq böyüdü.

Qırx beşinci ildə "Nord" siqaretlərini bağlama ilə alır, onları dənə ilə evin yaxınlığında Sretenki döngəsində satırdı. Anası Zinaida Yevtuşenko qonşuluqda yerləşən "Forum" kinoteatrında seanslardan əvvəl mahnı ifa

edirdi. Şair Maryina Roşedə yerləşən (Roşa - ağacliq, meşə) 607 nömrəli məktəbdə təhsil almışdı. Bu isə onun: "mən də planeti nəhəng Maryina meşəsində gəzirmiş kimi gəzdim" deməyinin əsas səbəbi idi.

Birinci boşanmadan sonra "Yeliseyevski" yaxınlığındakı məşhur evdə bir otaqlı mənzildə kirayədə yaşamağa başladı. Bu evə - Zinaida Volkonskinin salonuna Puşkin gələrmiş. Həmin yaşayış yeri o qədər kiçik idi ki, "gələn qadınlar çarpayıdan qaça bilməzdilər". Həyatındaki səliqəsizlik onu tezliklə təngə gətirsə də arvadının yanına qayıtmək cəhdini baş tutmadı - qadın sevimli insanın uşaq dünyaya gətirməkdə ona mane olmasını, xəyanətləri bağışlamadı.

İkinci sevgi birinciyə bənzəmirdi. Dostu, şair Lukoninin keçmiş arvadı Qalina Sokol şeir yazmasa da şəninə şeirlər yazılan qadınlar sırasına daxil idi. Yevtuşenkoya elə gəlirdi ki, başının üzərində ikinci günəş peyda olub.

*Mənim əzgin hayatımdan
Keçərkən sənin bənizin
Əvvəldən başa düşdüm ki,
Çox az imiş sərvətim.*





Qalinanın ailəsini Stalin məhv etmişdi. Qadın tıranın ölümündən xəbər tutduqda Qırmızı meydanda cəsurcasına rəqs etmişdi. Şairin ikinci arvadı ona "Sakit Don" əsərindəki yəhudi Aksinyanı xatırladırı. Onlar övladlığa uşaq götürmüştülər. Anası oğlana elə tərbiyə vermişdi ki, uşaq sosializmin iflasa uğradığını atasından əvvəl başa düşdü – çünki onu tərk edənlər kapitalizmə üz tuturdu. Kapitalizmi isə hətta "zəncilər də tərk etmir". Bu barədə dərs zamanı müəlliminə demişdi.

Qalina ərinin "inqilabi şeirlər" inə görə lağla qoyurdu. Lakin şair onu tərk edərək başqa qadının yanına getdikdə damarlarını doğradı. (Yevtuşenkonun birinci nikahi da eyni səbəblə sona çatmışdı). Əllinci illərdə də o "öz şakərindən" əl çəkmədi. (Burada oxuduqlarınız heç də şayiə deyil. Yevtuşenko özü də "bu barədə" danışındı. Rus memuar ədəbiyatında daha bir "nümunə" yaratmış şair həmin hadisələrdə də əsl ovçu kimi nəzərə çarpırdı).

Mənşəcə ingilis olan üçüncü arvadı ilə boşananda iki oğul atası idi. Kiçik oğlu ilə birlikdə Arbata - Cunanın (Yevgeniya Yuvaşevna Davitaşvili - 1949-2015. Sovet, rus yazarı, şair. Eyni zamanda astrologiya ilə də məşğul olmuşdur) yanına gedərdi, mən (L.Kolodni özünü nəzərdə tutur - X.N.) onları

dəfələrlə bir yerdə görmüşdüm. (Elə Cunanı şeirlərində əbədiləşdirən Voznesenski ilə də ilk dəfə orda rastlaşmışdım).

Ana öz qəhrəmanlığı sayəsində illər sonra övladının müalicə olunmasına, nitqini inkişaf etdirmək məqsədinə nail ola bildi. Hamilə ikən təsadüfən qarnından zərbə ilə vuran ərini tərk etdi. Bu ehtiyatsız hərəkəti bədbəxtliyin səbəbi, ərinin rəftarını isə xəstəyə qarşı biganəlik hesab edən qadın uşaqları ilə birlikdə İngiltərəyə getdi. Üçüncü evlilik də bu cür başa çatdı. Yevtuşenko ictimaiyyət qarşısında dəfələrlə etiraf etmişdi ki, bütün keçmiş həyat yoldaşlarını sevir. Görəsən, onunla evli olduqları zaman ancaq əzab və qanla rastlaşan qadınlar da bu hissi bölüşürdüm?

* * *

"Üçbucaq armud"un müəllifi çoxmərtəbəli binada üç il əvvəl qeydiyyata düşmüşdü. Bu, pasport masasının 25.02.1966-cı il tarixli arayışına əsasən baş tutmuşdu. Və bugünkü gündə də (kitab 90-ci illərdə yazılıb) Andrey Andreyeviç Voznesenski həmin evin sakini kimi qeydiyyatdadır. Mənzil ən arzuolunan





tərəfdə yerləşirdi. Yaxınlıqdakı təpəlikdə həmin zamanlar "Antidünyalar"ın yüz dəfələrlə göstərildiyi, eləcə də Visotskinin ilk dəfə gitara ilə səhnəyə çıxdığı Taqansk teatrı kök salmışdı. Ordakı divarda avtoqraf da vardi: "Taqanskın qadınları qarşısında bütün ilahələr anquta bənzəyir".

– Visotski tez-tez bizim evdə ifa edirdi – Voznesenskinin dediklərindən – xüsusilə də biz Taqansk yaxınlığında yaşadığımız zamanlarda. Orda Kotelnida da Yeni ili onun gitarasının sədalara altında qarşılayırdıq. Ora Lyusya Abramova ilə (Visotskinin ikinci arvadı – L.V.) gəlirdi.

Kükner ağacını Visotski gətirirdi. Tama-da Smexov (Veniamin Smexov, 1940. Rus aktyoru – X.N) olurdu. "Allahın bəxş etdikləri" ilə kifayətlənən qonaqlar isti kartof və şirəli siyənək balığı yeyirdilər. Yeni il görüşlərini xatırladıqda başqa məclislərdən qaçıb qonaq gələnlər göz öünüə gəlir. Bura gənc Oleq Tabakov gələrdi, "Çay kənarında ev" əsərinin müəllifi Yuriy Trifonov peyda olardı. "Öz büllur çənəsini yuxarı qaldıran" Bella Axmadulina

şeirlərini oxuyardı. Aktyorlar Xmelnitski və Zolotuxin görünərdi. Bu mənzildə Visotski "Atlar" nəğməsini ifa etmişdi. Bu zaman o qədər soluxmuş və gərginləşmişdi ki, hətta ona baxmaq da insanda vahimə yaradırdı:

– Bir az yavaş olun, atlar, bir az yavaş.

Koteni sahilindəki evə bir dəfə qətlə yetirilən ABŞ prezidentin qardaşı Edvard Kennedy arvadı Coan ilə birlikdə qonaq gəlmışdi. Qadın hava limanına tələsdikləri üçün kosmetik əşyalar və bir bağlama dollar olan çantasını həmin evdə unutmuşdu. Buna görə də səhər ABŞ səfiri çantanı götürmək üçün gözətçiləri və dəniz piyadalarını yollamalı olmuşdu. Çoxmərtəbəli evdə bu cür çox sayda əhvalatların sayı-hesabı yoxdu.

Şöhrətə isə daha əvvəllər, Lujnikdə olarkən çatmışdı. Hadisə çoxmərtəbəli evə köçməzdən üç il əvvəl 7 mart 1963-cü ildə Kremləeki tribunada baş vermişdi. Bir stenoqramda yazılıb ki, Xruşov "antipartiya, antisovetçilik" kimi qorxulu ittihamlardan sonra Voznesenskiyə müraciət edərkən qışqıraraq deyir:

– Biz Pasternaka təklif etdik ki, getsin. İstəyirsizsə, günü sabah pasport alıb hara istəsəz gedə bilərsiz.

Başqa redaktədə dialoq bu cür qeyd edilib:

– Pasportunuzu da götürüb rədd olun, cənab Voznesenski!

– Mən rus şairiyəm. Nə üçün çıxıb getməliyəm?

Həmin vaxt o, tribunada memuarlarda təfsilatlardan kənar qalan sözləri deyir:

– Mən kommunizm olmadan yaşaya bilmərəm!

Amma 30 il Zamoskvoreçyedə, Sadovoe kaltsoda, dələduzlarla eyni həyətdə yaşamışdı.

4-cü Şipkov döngəsi! Toranlıqlar dünyası, tramvay altlıqları, buferləri, may böcəkləri dünyası – həmin vaxtlar yer üzündə hələ ki, bu cür varlıqlar yaşayırırdı.

Başqa bir moskvalının dediklərindən:



– Biz Bolşoy Serpuxovkada, 31 sayılı evdə, keçmiş Mixelson zavoduna (soviet hakimiyyəti illərində İliç adına zavod – L.K.) məxsus korpusun altındakı tikiliidə yaşayırdıq. Zamoskvoreçyenin müharibədən sonraki dövründə bu divarlar elə gözəl görünürdü ki. Əgər məndən soruşsalar ki “sizi uşaqlıqda evdən kənarda kim tərbiyələndirib?” – mənim cavabım “Həyət və Pasternak” olardı.

Mənim fikrimcə, onun formallaşmasına kommunizm olmadan yaşaya bilmədiyi üçün həlak olan Mayakovski də Pasternakdan az təsir etməyib. Mayakovski “Lenin” poeması yazmışdı, Voznesenski “Lonjumo” (Longjumeau – Fransada əyalət – X.N.) poemasını. Parisin bu ərazisində Lenin gələcək komissarlar və çekistlərə kommunizmi öyrədirdi. Voznesenski Lenin haqqında dəfələrlə yazmış, müxtəlif şəxslərlə müqayisə etmişdi:

*Lenin idi Andrey Rublyov
Yandırırıdı atəşi hücrə mələkləri tək
Və bəlkə də bir anlığa
Lermontovla Puqaçov da
Lenin olmuşdu demək.*

“Lenini pulların üzərindən silin” – bu sətir də onundur. İndi isə radikallar təkidlə Lenini Mavzoleydən əzaqlaşdırmaq istəyirlər. Əslində isə, hər şey şeirlərlə başlamışdı...

Yevtuşenkodan fərqli olaraq Voznesenki öz sırı həyatı haqqında yaxın illərə qədər Pasternakla dostluq edən şagirdini sevən müəllimə Yelena Sergeyevna istisna olmaqla heç kimə açıqlama verməmişdi. “Nəsr ən başlıcası deyil. Onların işığı mənə hədiyyə etdikləri şeirlərdə qorunur”. Seçilmiş əsərlərinin beşinci cildində öz “Amour a trios” haqqında bəhs edir, mən isə bunu detallarla yazımağa risk etmirəm.

Hər ikisinin – Voznesenski və Yevtuşenkonun şeirlərinə mahnilər bəstələnib (“Milyon ədəd al qızılgül” şeirinə görə Voznesenskiyə Yaponiyadan dollar göndərmişdilər).

Hər ikisi ömürləri boyu əzab, “kədər” olan yerlərə köməyə tələsmişdilər.

Əsas fərq onda idi ki, onlardan biri ABŞ-in Oklahoma ştatının Tals şəhərciyində,

dördüncü arvadı Maşa və iki oğlu ilə yaşayırıdı. Elə orada yerləşən kollecdə dərs deyirdi. Onu şeirləri ilə birlikdə Kremlə gətirən hakimiyyət "Ağ ev"in müdafiəcisindən üz çevirmişdi. Yevtuşenko hətta verdikləri ordeni də qəbul etməmişdi.

Digər şair isə Rusiyada Taqayda və Litfondun Peredelkinoda yerləşən, ilk həyat yoldaşı Zoya Boquslovskaya ilə birlikdə yaşadığı dövrdə ogruların basqın elədiyi bağ evində yaşayırıdı. Qalın romanlar müəllifi və tənqidçi olan qadın Xruşovun qəzəbi ilə rastlaşaraq Kremləndən rədd edilmiş şəxsə nümayişkaranə şəkildə yaxınlaşmağa cürət etmişdi. "Qadının taleyi üçün riskli olan bu hərəkətdə onun xarakterinin təmizliyi və gözəlliyi ön sıraya çıxmışdır". Redaksiyaların müəllifi az qala intihar həddinə çatdıraraq uzun müddət qəbul etmədiyi sirlə "Oza" adlı poema ona həsr edilmişdir. Poemada qəhrəman pasportundakı adı ilə - Zoya adlandırılır.

Voznesenski haqqında da bu cür versiyalar çoxdan səslənir, heç kim onları rədd etmir. Gözdən düşmüş şair Kremləki töhmətdən sonra göndərildiyi Lvovdakı hərbi toplantı günlərində xidmət etməklə qalmırıldı. O da az qala Puşkin və Lermontov kimi hərbçi ilə dueldə həlak olacaqdı, səbəb isə hərbçinin arvadı idi. Həmin günlər haqqında yazırıdı: "Sevgi zamanı idi. Biz heç nə düşünmürdük, biz sevirdik – darvazaların qarşısında, qazonun üzərində, avtomobilərdə..."

Bu məşhur müşahidə Pasternaka məxsusdu:

*Sonluğa çatmamaq mümkün deyil,
Bidət kimi duyulmayan sadəliyə...*

Dahinin xatirəsinə sadiq olan şagird onun məsləhətinə əməl etmədi. 70 yaşında da gəncliyindəki kimi, hətta, mənim fikrimcə, daha da qəliz yazırıdı. Onun poeziyası müasir dövrdə duymaq və dərk etmək üçün çoxlu dinləməli olduğun simfonik musiqini xatırladır.

Moskvanın 850 illiyində Voznesenski şəhərin aqsaqallarına demişdi:



*Hökumətə tabelik şəklində olan
Çoxmərtəbəli evdə yaşayıram mən.
Visotski adına küçə yoxsa da,
Keçirəm Okudjava adlı küçədən.*

Petrovsk bulvarında "Bolşoy Karetnidə on yeddi yaşımda" yaxınlığında (V.Visotskinin "Bolşoy Karetnidə necə keçir sənin 17 yaşın" şeirinə işarədir - X.N.) Visotskiyə abidə qoyulub. 2015-ci ilin iyulunda isə Taqanskdağı teatrın yanında Visotski muzeyinin yerləşdiyi küçəyə onun adını verərək əbədiləşdirildilər.

Bulatın abidəsi Arbatda qoyuldu.

Yevtuşenko Oklahoma ştatından kahinlik edərək deyirdi ki, onun məzarını Rusiyada qazacaq, adını əbədiləşdirmək üçün isə "nadir meyvə" kimi abidə qoyacaqlar.

Keçmiş dostu Zurab heç bir xahiş olmadan Voznesenskiyə heykəl düzəltdi və Preçistendəki incəsənət qalereyasında yerləşdirildi. Voznesenski öz abidəsi barədə bir söz deməmişdi. Doğru addım idi. Ən yaxşısı bu barədə düşünməməkdi. Ondansa şeir yazmaq daha uğurlu addımdı – o da bunu son nəfəsinə qədər etmişdi...

*Rus dilindən tərcümə edən:
Xatirə Nurgül*